

#eu4business

EaP | Eastern Partnership



Aİ, EU4Business təşəbbüsü vasitəsi ilə Azərbaycan şirkətlərini maliyyələşdirmə, təlim və yeni bazarlara ixrac dəstəyi ilə təmin edir

Aİ AZƏRBAYCANDAKI
BİZNESLƏRİ GÜCLƏNDİRİR



İNDİYƏ KİMİ KİMLƏR
FAYDALANIB?



RƏHMAN ABDURƏHMANOV
ŞİRNİYYATÇI

Keyfiyyət standartlarını tətbiq etmək və istehal prosesini təkmilləşdirmək məqsədilə Aİ-nin maliyyə dəstəyini və AYİB-dən ekspert məsləhətini almışdır. Hazırda o, tələbləri qarşılamaq məqsədilə yeni istehsal xəttini qurur.



FƏRİD İSMAYILZADƏ
İT ÜZRƏ EKSPERT

Onlayn ödəmə xidmətini restrukturizasiya etmək məqsədilə Aİ-nin maliyyə dəstəyini və AYİB-dən ekspert məsləhətini almışdır. Hazırda ölkənin onlayn bazarında şirkətin payı 75% təşkil edir.



RİZVAN QARAYEV
ÇÖRƏKXANA VƏ KAFE SAHİBİ

atasından sonra biznesə başçılıq etməyə başladığında Aİ-dən aldığı kredit hesabına kafe və çörəkxanayı genişləndirmişdir. İndi onun bir neçə şəhərdə restoranları və 22 işçisi vardır.



EU4BİZNES TƏŞƏBBÜSÜ
RƏQƏMLƏRDƏ (2009-2017)

Aİ-nin dəstəyi
14
milyon avro

207
milyon avro
dəyərində
kreditlərin
şirkətlərə verilməsi
üçün şəraitin
yaradılması

11,300
müəssisəyə
dəstəyin
göstərilməsi
(kreditlər,
təlim,
məsləhət)

3,000
yeni iş yerinin
açılması

İxracın artımı
üçün imkanın
yaradılması

KOM-ların
inkişafına
dəstək

Ticarət
imkanlarının
genişləndirilməsi





DİQQƏT MƏRKƏZİNDƏ



DAHA ƏLÇATAN MALİYYƏ RESURLARI

- Kiçik biznesin qurulması və ya inkişafı üçün mikro kreditlər
- Startaplar üçün ilkin kapital



DAHA GÜCLÜ BİZNES BACARIQLARI

- Şirkətlərə insan resursları, informasiya texnologiyaları və idarəetmə üzrə xüsusi məsləhət xidmətləri və dəstək
- Sahibkarların bacarıqlarını inkişaf etdirmək üçün təlim proqramları
- Qadın sahibkarlar üçün xüsusi təlim və mentorluq
- Kəndlərdə kiçik sahibkarlar üçün xüsusi təlim və mentorluq



YENİ BAZARLARA ÇIXIŞ İMKANI

- İxrac yönümlü şirkətlər üçün biznes məsləhəti və təlim

EU4BUSINESS AZƏRBAYCANDA

Yarandığı gündən
EU4Business təşəbbüsü
Azərbaycanda
16 layihəyə
dəstək vermişdir.

2016-cı ildə
Azərbaycanda məşğulluq
və iş yerlərinin yaradılmasına
əhəmiyyətli töhfə verən cəmi

279,350

işçisi olan

139,185 KOM

olmuşdur. (Mənbə: Dünya Bankı)

Aİ Azərbaycandakı şirkətlərə EU4Business Təşəbbüsü vasitəsilə yardım edir və Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın dövlət inkişaf bankı - KfW, Beynəlxalq Ticarət Mərkəzi, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, BMTİP, Yerli İdarəetmə Yardımı İctimai Birliyi və Azərbaycan Mikro-maliyyə Assosiasiyası ilə birgə çalışır.



Mövcud imkanlar haqqında öyrənin:
www.eu4business.eu/az

